


PwC Azerbaijan Times

12 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- **“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman**
- **Vətəndaşlıq məsələlərinin baxılması və onların həlli qaydaları haqqında əsasnamədə dəyişiklik edilməsi barədə Fərman**
- **Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsinə və giriş-çıkış və qeydiyyat nəzarət sistemində dəyişikliklər barədə Fərman**
- **Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinə dəyişiklik edilməsi barədə Fərman**



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq.

“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman

Qaydalar sərhəd keçid prosedurlarının sadələşdirilməsi və müasir idarəçilik prinsiplərinə uyğun olaraq sahibkarlıq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir. Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalara ifadə edilir:

“Yaşıl dəhliz” - gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

“Mavi dəhliz” - gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Sarı dəhliz” - mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Qırmızı dəhliz” - gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.

Vətəndaşlıq məsələlərinin baxılması və onların həlli qaydaları haqqında əsasnamədə dəyişiklik edilməsi barədə Fərman

Dəyişikliyə əsasən vətəndaşlığın itirilməsi qaydalarına yeni əsaslar əlavə edilmişdir. Azərbaycan vətəndaşlarının xarici dövlətlərin bələdiyyə orqanlarında və ya silahlı qüvvələrində könüllü xidmət etməsi; terror aktlarında iştirak və ya Azərbaycanın təhlükəsizliyinə zərər vuran; Azərbaycan Respublikasının Konstitusiyasının zorla

PwC Azerbaijan Times

12 sayılı Buraxılış

dəyişdirilməsi məqsədi daşıyan hərəkətlərin həyata keçirilməsi; dini ekstremist qruplarda iştirak bu əsaslara aiddir. Azərbaycan Respublikasının vətəndaşları tərəfindən qeyd edilən hərəkətlərin həyata keçirilməsi barədə məlumat Dövlət təhlükəsizlik Xidməti, daxili və xarici kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilir və Dövlət Miqrasiya Xidmətinə təqdim olunur, hansı ki, öz növbəsində rəy hazırlayır və işi məhkəməyə təqdim edir.

Fərman, həmçinin, vətəndaşlığın bərpası üçün ərizə formasını təqdim edir.

Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsinə və giriş-çıxış və qeydiyyat nəzarət sisteminə dəyişikliklər barədə Fərman

Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi məsələsinin məhkəmə tərəfindən baxılmasına dair müraciətin edilməsi Dövlət Miqrasiya Xidmətinin öhdəlikləri siyahısına əlavə edilmişdir.

Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinə dəyişiklik edilməsi barədə Fərman

Yerli icra hakimiyyətində, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı orqanın və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.